

...EMPTY (HEKAYƏ)...

... "H o m o h o m i n i l o p u s t e s t . . ."

...Teoya sonuncu məktub...

...Sərçə qanadları...

...Kamal Abdullanin paradiqmasi...

Ziyad Quluzadə.

. . . E m p t y . . .

(Hekayə)



"Mənim dostum yoxdur, mənə inanan da, qohumum da yoxdur,
mənə kömək edən də yoxdur, ancaq mən hər şeyə rəğmən mübarizə aparacaq və kral
olduğumu isbat edəcəyəm"
Mark Tven, "Şahzadə və Dilənçi"

"Samittto Murizza Akirre – Xalq artisti, Qızıl dərvish mükafatı laureati".

"Opera və balet teatrı"nın zırzəmisindəki divara vurulmuş afişanın altında belə yazılmışdı.

Divarların illərlə yiğisan çirkini digər afişalar örtmüdü.

...otağın künçündəki köhnə döşeyin üzərinə divardakı sənətkar sərilib xoruldayırdı. Adəti üzrə oynadığı rolların əlbisəsini heç vaxt əynindən çıxarmayan artist ən son oynadığı V.Şekspirin "Hamlet"indəki HAMLET rolunda qalmışdı. Bəşəriyyətin çox şey borclu olduğu Hamletin əlbisəsini geyinmiş II Hamlet xorultusunu kəsib gözlərini açdı.

Hərəkətsiz, fəlc olmuş adamlar kimi gözlərini tavanda, divara vurulmuş afişalarda, bir künçə qoyulmuş boy aynasında, qapının sağ tərəfinə yiğilmiş köhnə kitablarda və onların üzərində yiğilib qalmış quru çay tənəkləri ilə dolu saralmış stəkanlarda gəzdirdi.

"Vaxt deyilmi?" - deyə boşluğa piçildadi.

Qişdır . "Qız qalası" məğrur kral kimi əsrlərdir dalğalara qovuşub gələn xəzri küləklərinə sinə gərir. Bu küləklər Bakının küçələrində "Gilavara" qarışib özünü AKİRREnin dünyaya açılan yeganə, balaca pəncərəsinin qırıq şüşəsinə çırçırdı. Əzəmətli binanın bir künçündəki balaca otağa sıyınmış xalq artistinin divarlara yapışdırılmış həyatının afişalarını yellədir, dərdli adamın mənliyini silləliyirdi.

Samittto Murizza Akirre yorğun göz qapaqlarını yumdu. Səfil sənətkar otağını qəribə xorultu ilə doldurdu.

... Ağ boşluqda bir müddət addımladı. Ayaqları onun iradəsində asılı olmayaraq sürətlənir, addımlarını bir-birinin ardınca boşluğa atır, gah da yavaşıyıb pəncələrinin altını boşluğa yapışdırı-yapışdırı yürüyürdü. Boşluqda ağ, kənarları qırmızı güllərlə bəzənmiş ensiz yol peyda oldu. Yolun sonunda gözəl, sıfəti nurlu bir adam durmuşdu. Onun ayaqlarına uzanmış, cır-cındır geyinmiş adamlar az qala dillərini çıxarıb dırnaqlarının arasına qədər yalayacaqlardı. Qanadlı insanlar isə digərlərindən bir az yuxarıda durmuş, ona böyük heyranlıq və məftunluq hissi ilə baxırdılar.

O adam dar, bəyaz cığır boyu iri addımlarla, sıfətində səmimi və xoşbəxt gülüşlə Akirreyə yaxınlaşdı.

"Deməli, o sənsən?" - dedi və yenidən gülümsədi.

"Kim?" -deyə Akirre coşgunluq içində nə deyəcəyini bilmədən olduğu boşluqda donub qaldı.

"Bəli. O səni seçib..." – dedi. Bir müddət böyük lütfkarlıq və sevgi dolu nəzərlərini Akirrenin sıfətinə zillədi. Akirre isə özündən yüzlərlə dəfə pak və ali təbəqəyə mənsub olan nurlu bir adamın ona belə münasibəti qarşısında xəcalət çəkirdi. Alçalırdı. Boşluqda əriyib köhnə Hamlet əlbisəsinin geriyə qalan cındırlarında yox olurdu.

Nurani qoca başındaki əmmaməsini və əynindəki mündirini çıxarıb Akirreyə verdi. Sonra isə bayaqdan ayaqlarına düşüb yalvaran insan sürüsünə onu göstərib dedi:

"O, onu seçdi. O ki, ədalətli və adildir. Bu gündən sonra günahlarımızın bağışlanması üçün əfəndinizə o, müraciət edəcək"

Akirre ayaqlarına düşmüş günahkar insan sürüsünün dillərini çıxarıb ağız seliklərini barmaqları arasına axitmalarına dayana bilməyib dik atıldı. Bu Ketti idi. Pişiyi sinəsi üstünə alıb öpdü və dodağının altında piçildadi. "Yaxşı! Ki, o səni insan kimi yaratmayıb." Üzərində Şah Edipin anası ilə öpüşməsini əks etdirən səhnələrlə bəzədilmiş gümüş üzüyü olan alicənab adamın əli Akirrenin daxmasının alminium qapısını hörmət və həyəcanla döydü. Əlindəki qovluğu qucaqlayıb otağın künçündə büzüşüb qalmış, yorğun sinəsinə qoyduğu pişiyinin qulaqlarının dibini qaşyan sənətkara baxdı.

"Akirre müəllim"- dedi və utandığından sağ qulağına taxdığı sıryaya qədər qızardı. O, diksindi. Cəld gözlərini Kettinin qulaqlarından qapiya çevirdi. Bu teatra təzə düzəlmış gənc rejissor TOTdur. TOT GODS.

Samittto Murizza Akirre ondan hansıa naməlum qəzet üçün müsahibə almağa gələndə və ya belə gənc rejissorlar ona təsadüfən rol vermək istəyəndə zəmanəsindən və

teatrdañ ürək dolusu şikayət edər, özünü sənətə qurban vermiş duha kimi göstərərdi. O, bunu elə böyük nuranılıklə və dahiyanəliklə oynayardı ki, beyni sənətkarlıq nağılları ilə dolu gənclər Akirrenin daxmasının qapısından çıxıb əzəmətli "Opera və Balet teatr"ının dəhlizlərinə düşən kimi ürəklərində xoşbəxtlik və fəxrə öz-özlərinə deyirdilər: "Mən də onun kimi olacağam. Bütün ömrümü sənətə qurban verəcəyəm."

Akirre cəld yerindən qalxdı. Kettini qucaqlayıb asta-asta qapiya yaxınlaşdı. Totun əlini sıxdı. "Ah, bu lənətə gəlmış teatr"-dedi və rolunu neçənci dəfəsə dahiyanə şəkildə oynamağa başladı.

Söhbət əsnasında Akirre oturduğu stulunda gah ayaqlarını bir-birinin üstünə sallayıb, gah da qollarını sinəsində çarpezlayırdı. Hərdən də, gəncliyindən bəri yola-yola yerində bir-iki tük saxladığı qaşlarını çatıb, nüfuzedici nəzərlərlə Totun gözlərinin içinə baxırdı.

Totun həyəcan və fəxr dolu çıxışı, Akirrenin isə qeyri-adi sənətkar rolu bitdi. Nəhayətdə o, Totun hazırlayacağı "Postmodern oyun" tamaşasında zühur etmiş Hz. Məhəmmədi oynamağa razı oldu. Tot həyəcandan içə bilmədiyi çayına baxdı və sənətkarın əlini sıxıb getdi.

Akirre uzun müddət pişiyi ilə oynadı. Kettiyyə onu necə sevdiyini danışdı. Cındır paltosunu ciyinə atıb çölə çıxdı. "Fantanlar bağı"ndan keçib, özlərini bir-birinə göstərmək üçün şəhərə tökülen gəncləri yara-yara qala divarlarına doğru yürüdü. Kettini öpə-öpə bir müddət içəri şəhərin dar küçələrini gəzdidi. Axşam düşdü. Ulduzlar qara buludların arasından adda-budda saymışırdı. Hava küləkli idi. Üşüdü. Evinə qayıdıb, döşəyinə uzandı. Kettini qucaqlayıb yatdı.

"Qız qalası"nın divarlarına zəncirlənmişdi. Dəniz sahilində gəzişən adamlar, qalanın qabağından ötüşən maşınlar onu görmürdü. Zəncirləri qırmağa çalışır, Zevsə lənət yağıdırırdı. Ağlamaq istəyirdi. Göz yaşları qurumuşdu. Qarğalar cinsiyət orqanını didib yerə tökürdü. Birdən qalanın başında Heraklin sifətinə bənzər bir polis peyda oldu. Qarğaların ona verdiyi əzaba dayana bilmədi. Bağırdı.

Ketti yatmış sənətkarın sinəsini cırmaqlayırdı. Qollarını açdı. Ketti otağın küncünə qaçış divara sığındı. Sol ayağını qaldırdı və otağı batırdı. Akirre ifadəsiz nəzərlərini ona zilləmişdi. Sonra gözlərini yumdu.

Çovğunlu fevral günlərindən biridir. Deyəsən, böyük çillə idi. Akirre universitet tələbələri və Totla birlikdə "Postmodern oyun" tamaşasını məşq edirlər.

...gün keçdikcə zavallı sənətkar özünü zühur etmiş müqəddəs hesab etməyə başladı.

Hamletin əlbisəsini əynindən çıxarıb Hz.Məhəmməd kimi geyindi.

Zühur etmiş müqəddəs Hz.Məhəmməd teatrın dəhlizlərində, şəhərin küçələrində tutduğu adamlara o dünya və Allah barəsində uzun-uzadı hədislər uydurub danışırıdı.

"Postmodern oyun" tamaşası mart ayının sonunda, Novruz bayramı qurtaran kimi nümayiş olundu. Tamaşaçı salonu Totun məhəllə uşaqları, tələbə yoldaşları və paytaxt qəzetlərinin mövzu qıtlığından özlərini bura atmış köşə yazarları ilə dolu idi. Nəticədə, "Opera və Balet teatrı"nın tamaşaçı salonunun ön cərgəsi dolmuşdu.

Salon 3-cü zəngdən sonra qaranlıqlaşdı. Tamaşa başlandı. Akirre tamaşanın ortasında peyda oldu. Səhnəyə çıxanda doluxsundu. Boş salona və adda-budda oturmuş adamlara baxdı. Uzun müddət olduğu yerdə donub qaldı.

"Günahkarlar"-dedi və susdu. Sonra monoloqunu başlamaq üçün boğazını arıtladı.

Xırıltılı səslə dilləndi.

"Lənətə gəlmış xalq! Mən indi sizi necə paklaşdıracağam? Günahkarlar dəstəsi.

Sizin üçün Allah da acımir. Bilirsinizmi niyə? (sükut) Ona görə ki, siz qırmaqlanmağı sevirsiniz, torpaqlarınız əlinizdən alınıb, arvad kimi meydanlarda, əlində qərənfil, ağlamağı bilirsınız."

Akirre bir neçə saniyə ara verdi. Əllərini havaya qaldırib dizləri üstdə yerə çökdü. Və var gücü ilə qışqıra-qışqıra çıxışını davam etdirdi.

"Məscidləriniz bazar, axundlarınız dilənqidir. Daha ora mənim evim də deyil. Sizə orani pak və təmiz saxlamanız üçün vermədimmi? Sökün oraları. Qovun ora yiğisanları. Cənnətə düşmək üçün ibadət etməyin. Təmizlənin."

Akirre monoloqunun ortasında başında qəribə bir ağrı hiss etdi. Bu, əruz vəznində şeirlər yazıb, müsəlman müqəddəslərini məhd edən Miri idi. O öz ayaqqabısının sağ tayını onun dini mənliyini təhqir etmiş Akirreyə tulladı və Totu söyüb tamaşanı tərk etdi. Vəcdə gəlmış kütlə əllərində olan çipsi dənələrini, Koka-kola və yarımcıq yeyilmiş qoğalları Akirreyə tulladılar.

Şəhər qəzətlərinin köşə yazarları Xalq artisti və Opera Balet Teatrının operadan və baletdən uzaq olan "Postmodern oyun" a görə əməlli-başlı biabır etdirilər. Teatr rəhbərliyi Akirreni zırzəmidəki evindən, Mədəniyyət Nazirliyi isə verdiyi titullardan azad etdi.

Zühur etmiş "Hz.Məhəmməd" öz Kettisini qucaqlayıb "Milli park"ın yaşıllığında uzanmışdı. Gözlərini aylı səmaya zilləyib baxırdı. Qaranlıq səmada adda-budda ulduzlar sayrışındı.

...müsəlmanların matəmə qərq olunduğu "Qətl günü" hamı şamını götürüb məscidə cumur. Tanrıya ibadət edir və evlərinə dönüb günah dolu həyatlarına qaldıqları yerdən davam edirdilər. Axundların və dindar qadınların ahu-zarı ölenlər barəsində heç bir məlumatı olmayan insanların tüklərini biz-biz edir, onlarda tanrıya qarşı qorxu hissini tərbiyə edirdi.

Gilavara qoşulub gələn əzan səsi zühur etmiş "Hz.Məhəmməd" in ruhunu oxşadı.

Uzandığı yerdən dik atıldı. Ayaqlarını sürüyə-sürüyə gəlib məscidə çıxdı. "Axır ki, evimi tapdım" deyib, sevincək içəri daxil oldu. Səcdəyə oturmuş yüzlərlə insanın arasından keçib namaza başçılıq edən axundun yanına gəldi.

"Durun. Bu gündən sonra namaz qılmağın yeni qaydalarını öyrədəcəyəm. Ey, mömünlər! Artıq, gözlədiyiniz müqəddəs zühur etmişdir. Budur, qarşınızda yenidən peyğəmbəriniz olmağa gəlmış Hz.Məhəmməd."

Vəcdə gəlmış müsəlmanlar zühur etmiş "Hz.Məhəmməd" i qolundan tutub çölə atdlar. Axund Akirreni məscidin həyatində camaata göstərib: "Ey qardaşlarım. Bir azdan bu şeytan özünü tanrı adlandıracaq. Tanrı demirmi ki, şeytana uyanlar mənim yolumdan sapanlardır. Sizin ona atdiğiniz hər daş təmizlənən 100 günahınıza bərabərdir." Dedi və əlindəki balaca daşı Akirreyə tulladı. Mömün müsəlmanlar onu daş qalaq etdirilər. Akirre öldü.

İndi Akirrenin üzərinə yiğilan daşlardan zühur etmiş müqəddəsin məzarı düzəldilib və insanlar buranı ibadətgaha çeviriblər.

Ketti məscidin qapısı ağızında oturub Akirrenin məzarına şam yandırmağa gələnlərə miyoldayıb mərhəmət dilənir.

Ziyad Quluzadə



asmişlar darağacına özgürlüğümdeki

"beni"

Tutsaklığım ölmüyör nerdesin ? ...

supradyn ...

"Homo homini lopust est..."

"Həmişə fikirləşirdim ki, nə zamansa azad olacağam. ...oysa, mənim taleyimə əbədi məhbus həyatı yazılıb.

Bəlkə, qızım, öz ərinə atanı fəxrlə göstərə bilməyəcəksən. Bəlkə, arvadım, əziz SUNAM, bir də bazar meydanından ərinin qoluna sığınib gedə bilməyəcəksən.

Ancaq bir həqiqət var ki, siz mənsiz də var olacaqsınız. ...yaşayacaqsınız...

HEFFAnın doğulduğu günü xatırlayıram. Mənim balaca qızım. Daha sən yetim qalacaqsan."

Yazmağına bir az ara verdikdən sonra, beton lövhələrlə tikilmiş divarın ləkələrinə gözlərini gəzdirdi. Xeyli vaxt nə isə düşündü və otağa yayılmış sükunəti kədərli ahi ilə pozdu.

-Hə, onu deyirdim axı, HEFFAnın doğulduğu gün. Mən onda da elə indi olduğum kimi yaxıq və çarəsiz idim.

Həyatda bəzən elə anların olur ki, ölüm belə səni xilas edə bilmir. ...başqasına getsən yəqin ki, ruhum narahat olmaz. Uşaqları bilmirəm.

Sən necə də gözəl qadınsan əzizim SUNA. -o rabbitəsiz cümlələri piçilti ilə səssizliyə söylədi və qələmi əlinə alıb vəsiyyətnaməsini yazmağa davam etdi.

"Bilirəm ki, bu həbsxanada hamı əbədi olaraq, ömrünün sonuna qədər məhkum olunub. Hər kəsin əbədi məhkumiyyətdə belə nə zamansa azadlığa ümidiinin olması - bəlkə də inamı - nə yaxşı şeydi..

Sağ ol, mənim qızım. Çalış, bu əclaf dünyada atanın namusunu qoruya bil.

Sağ ol, mənim əziz arvadım, gecələr tək qalmamaq üçün qonşulardan birini çağırarsan, kənd meydanından keçəndə isə o qonşunun qoluna sığınma, mən narahat olaram..." - o, hamı ilə vidalaşdıqdan sonra göz yaşına bürədiyi vəsiyyətnaməni bükdü və masanın üzərinə buraxdı.

Qalın kəndir tavandan asılmışdı. MAHMUD gözlərini kəndirin boğazına keçirəcəyi hissəsinə dikib, qəmli-qəmli gülümsündü.

Sonra dəmir barmaqlıqlar arasından boz çölligün ortasında ucalan qurumuş ağaça baxdı. Bu tənha və kimsəsiz çöllükdə belə həyat davam edirdi.

Külək əsir, quru budaqlara qonan qara qarğalar isti çölligün səssizliyini pozur və bu qoca məhkuma öz xoşbəxt həyatının nəgməsini oxuyurdu. Sonuncu nəgməni...

MAHMUD balaca pəncərədən boz və boş çölliyüə azadlıq arzusu ilə baxarkən, indiyə qədər yaşadığı həyatını gözlərinin önünüñə gətirirdi.

Ögey anasını öldürməyi, əbədi məhkum həyatı, 19 illik cəza və nəyahət, bu gün.

Qırışmış göz qapaqlarını yazıq-yazıq yumub-açır, dərd çəkməkdən zəif düşmüş ürəyinin dəhşətli bir əzabla sıxıldığını duyurdu. Soyuq həbsxana divarları ona bir də vərəm xəstəliyini bağışlamışdı.

Buna görə də durmadan öskürür və tez-tez əlindəki qırışmış dəsmalı ilə filtirsiz "ASTRA" çəkməkdən saralmış buğları və çənəsi üzərindəki qan ləkələrini silirdi.

Onun uzun müddətdir qırxılmayan sifəti BOMJ-u xatırladırdı. MAHMUD uşaqlıqdan bəri ciyinlərində hiss etdiyi, o səfaləti və kimsəsizliyi 19 illik həbsxana həyatından sonra daha da əzabla yaşadı.

- Ömür boyu əzab çəkmişəm. Hərdən, qonşumuzun oğlu təmiz paltarlarını geyinib harasa gedəndə, mən də, onun paxılığını çəkirdim. Indi inanıram ki, tanrı insanlara taleni yazdır.

O, bizi bu dünyaya müharibə aparmaq üçün yollayır. Bu da müharibə. Bu da imtahan...

Anam məni doğanda ölmüşdü. (İlk dəfə ağlayıb fəryad qoparmağımın səbəbini də ona yas tutmağımla əlaqələndirirəm)

Mənim ona ən çox ehtiyacım olan vaxtlar, o yox idi. Hərdən də inanırsan ki, tanrı bu dünyada yaxşları və pişləri əvvəlcədən bilir. Cənnətə və cəhənnəmə gedəcək olanları o özü seçir. Nə isə...

Indi daha 45 illik həyatımda nə zaman xoşbəxt bircə gün keçirdiyimi də xatırlamıram. Görən, mənim elə anım olubmu..?"

O, uzun müddət susdu. Gözlərini həbsxana divarlarında gəzdirdi və nəhayət, otağın bir küncünə sığınır ağıladı.

"- Mən ağılsız. Məgər sənə lazım idi?! Heç o, mənim doğma anam da deyildi." -Tək olanda MAHMUD işlədiyi günahın peşmançılığını belə çəkirdi.

Özünü həbsxana karidorlarında danlayırdı. Arvadı gələndə isə -Mən bunların hamısını namus və şərəf üçün etdim... Eşidirsən SUNA? Mən hamısını özümüz üçün etdim. O qəhbə, bizi bütün kəndə biabır edə bilərdi - deyirdi.

MAHMUD fikirləşirdi ki, onun bu hərəkətlərini arvadı bəyənir və ona görə də öz ərinə sədaqətini heç vaxt itirməyəcək.

Ərinin şərəf və ləyaqətinə layiq olmaq üçün SUNA da gecə yarısından qalxmış ehtirasını bir təhər boğacaq və ay işığında abırına sığınır oturacaqdı.

-SUNA, qızımızı qoru. Daha mən burdan namus təmizləmək üçün çıxa bilməyəcəyəm. Başa düşürsən?..

Boz çöllüyün isti sükünetində iliq bir küləyin xışıldatdığı quru ağaçın həzin səsi onun üçün sonuncu nəgmə idi. MAHMUD kəndiri boğazına keçirdikdən sonra dodağının altında piçildadi- əşədüənna la ilahə illallah və əşədüənna Məhəmmədin abduhu və rəsulu-. O, tanrisına ibadət edə-edə, onun qanunlarını pozdu.

Ayağının altındaki balaca stulu itələdi və sallandı.

O sallandıqca külək qurumuş ağacı yellədir və budaqlarını xışıldadır. MAHMUDun son nəfəsi kəndirə bürənmiş boğazından çıxanda, qurumuş ağacın üzərində qurulmuş qarğı yuvası uçdu. QARRRR, QARR... - deyə qarğalar pəncərəyə qonub fəryad qoparırdılar.

Qarğaların uçmuş evlərinə matəm tutduğu, MAHMUDun sallandığı bir vaxt SUNA qızının gecələr evə gec gəlməsindən qonşulara şikayətlənirdi.

İndi daha MAHMUD yoxdu. O bilmir ki, qızı "LIVE" barda bir gecəsi 10 manata çıxır.

Görən, o atasının namuslu bir kişi olduğunu bilirmi?

Külək məktubu masanın üzərindən qalıdırıb dəmir barmaqlıqlar arasından çölliyyə atdı.

Məktub çölliyyün ortasında ucalan balaca təpənin üstünə düşdü və bir neçə aydan sonra çürüyüb torpağa qatıldı.

Hərdən güclü tufan qopanda vəsiyyətnamənin tozlarını aparıb SUNAnın evinin qabağına atır.

MAHMUDun ölümü əbədi məhbuslar həbsxanasında böyük bir təşvişə səbəb oldu. Burada yaşayan bütün insanlar həqiqəti dərk etməli oldular.

Ömürlərini sonuna kimi azadlıq həsrəti ilə boz çölliyyün quru ağacına baxmaqla keçirəcəklərini anladılar.

Görən, bu cür həyat tərzini hamı qəbul etdim? Yox. MAHMUD öləndən sonra daha üç nəfər özünü öldürdü. Onlar da çoxdan dağılmış ailələrinə məktublar buraxaraq öldülər...

Məktublar heç vaxt ünvana çatmadı. Özünü öldürmiş atalar qızlarına namuslu olmayı vəsiyyət edib gedirdilər. Onlar elə bilirdilər ki, bununla öz övladlarına heç bir atanın verə bilməyəcəyi sərvət buraxıb gedirlər.

Ancaq həyatın lap dibinə yemmiş bu əbədi məhkum övladlarına atalarının qoyub getdiyi quru nəsihət dolu mirasdan daha çox onlardan geri qalacaq olan bir neçə qəpik idi.

Zaman keçdikcə həyatın baş gicəlləndirən qarmaşası qızlara uzun illərdir həbsxanada yatan atalarını unutdurur, qadınlara isə həyatına və bütün varlığına nifrət etdiməyi öyrədirdi... daha doğrusu yapışdırırdı...

Uzun illər asasını gözləməkdən bezmiş qızçıqaz bir gecə yarısı səfalətin hökm sürdürüyü daxmasında yasını tutub özünü məişətin lap içərinə atır. Daha kimsəni gözləmədən "həyat"ına davam edir.

Axşamdır... Ulduzlar özünü qaranlığın qoynuna atıb... Ay nurunu balaca sahil daxmalarının üstünə töküb.

Pəncərə qabağına qoyulmuş şam işığı qadının sifət cizgilərində oynasır. Göz yaşlarını şamın ətrafına pərvanə kimi səpir və dodağının altında piçildayır...

İndi gecədir.

Qaranlığa oxuyuram nəğməmi.

Zülmətin içindən boylanır ulduzlar

...xəsis...

...xəsis...

Daha gəlmə.

Daha səni gözləmirəm.

Unutmuşam. Çoxdan unutmuşam.

Məhkum arvadları beləcə, uzun illər gözlədikdən sonra, ərlərini unudub öz həyatını yaşamağa başlayır.

- Biz bir yerdə qaçacaqdıq. Hə, yəqin bilirəm ki, o arvadının gəlməməsindən narahat olub.

Bax, elə buna görə gedib özünü asdı. Axı, yazıq arvad nə etsin?.. –AKİF divarda vurulmuş şəkilə baxdı və dilləndi.

-Hə. Arvadı da gözəldi ha. De, hansı köpək oğlunun haqqı var ki, durub belə gözəl qadına heç vaxt gəlməyəcək bir ərin yolunu gözlə demək olar. Heç kimə. -deyə MİR gözünü divardakı şəkillərə zillədi.

Bu həbsxanada hər şəy gərçək həyatda olduğu kimi acımasız, uydurma və uyğunsuz idi.

Namusu... şərəfi... və qeyrəti... üstündə əbədi məhkum olan bu adamlar divarlara çılpaq qızlarla yanaşı öz analarının, bacılarının və arvadlarının da şəkillərini vurmuşdular.

Hərdən ehtirası qalxmış məhkum divardakı lüt qız şəkillərinə baxmaq əvəzinə çəşib qonşusunun arvadına da baxırdı.

Onun arvadını gizli-gizli sevirdi. Bura belə idi. Bax, beləcə...

Payız ayları idi. Axşam saat 21:45. Büyük otaq boyu uzanmış iki mərtəbəli çarpayıların üzərində əbədi məhkumlar yatıb.

Onlar bəzən səhərə kimi gözlərini qırpmadan tavana zilləyir və uzun xəyalara dalır, nə

zamansa azad olduqlarında nə edəcəkləri barədə düşünürdülər.

-Yəqin evdəkilərə heç nə demərəm. Birinci LENA ilə sevişdiyimiz yerlərə gedərəm... Eh. Mən də pis gənclik keçirməmişəm.

Sonra uzun-uzun XƏZƏRin sahillərində gəzərəm. BAKI bulvarında balıq tutanlardan xahiş edərəm ki, bir dənə də balıq mən tutum.

Onların əlindən tilovu alaram və balıqları tutaram. Yox... Onları öldürə bilmərəm.

Daha mən heç kimi öldürə bilmərəm. Yəqin onu tutduqdan sonra açıb yenə buraxaram. Azadlığa buraxaram...

İllər ötdükcə azadlığın rəngi də, dadı da, qoxusu da dəyişir.- VALODİYA yerinin içində uzanıb beləcə xəyallar qururdu.

Burada olan bütün məhkumların azadlığa gizli ümidi var idi.

Onlar ölenə qədər burada qalmaq fikrini özlərindən çox uzaqlara göndərmişdilər. Bu insanın nə zamansa Öləcəyini unutması kimi bir şeyə bənzəyir.

...Onu unudublar...

Hamının yatdığından əmin olandan sonra MİR və AKİF MAHMUDla bir yerdə hazırladıqları qaçış planını yeni dostları VALODİYAYa göstərdilər.

MİR planın üzərinə qoymduğu zəif şamın işğında gözlərini bərəldə-bərəldə yeni dostu VALODİYAYa azadlıq haqqında elə nağıllar danışındı ki, buna kim olsaydı beləcə ağızı açıq qulaq asardı.

-Deməli belə. Bax, bu planı biz 2 ildir hazırlayıraq. Hər altıncı gün saat 13:45-də növbə dəyişir.

Növbə dəyişəndə arada fasılə verilir. Yəni 13:50-yə kimi 5 dəqiqə bu kalidor boş qalır. Həmin beş dəqiqədə biz tualetə getmək bəhanəsi ilə çölə çıxacaq və ordan isə azadlığa.-Bunu dedikdən sonra hamısı birdən gülməyə başladı.

Onlar güldükcə ağızlarında adda-budda qalmış dişləri özünü çölə atırdı. Bu insanların varlığı kimi dişləri də azadlıq həsrətində yaşayırı...

- Neçə ildir divarın dibini qazırıq. Ordan çölə çıxməq üçün böyük bir dəlik açmışıq. Həmin yerdən sürüşüb çölliyyə çıxacaqıq. Divarın o tərəfinə keçən kimi qaçmaq lazımdır.

Divarların küncünə qoyulmuş əsgərlər bizi görə bilərlər. Mən bir neçə dəfə buna nəzarət etmişəm. Həmin vaxt onlar nahara çıxırlar və başları yeməklə qarışır.

-Bəs çölliyyə çıxandan sonra nə edəcəyik?-deyə VALODİYA gözlərini AKİFin sifətinə zillədi.

-Əsas məsələ bu divarın o tərəfinə keçməkdir. Ondan sonra ALLAH kərimdi- MİR astaca dilləndi və neçə vaxtı təmizlənməyən, uzanmış, kirli dırnağını certiyojun üzərinə, çizilmiş

qara xəttin üstünə qoydu.

Onlar həmin xətti bir neçə dəfə müxtəlif rəngli qələmlərlə qaralamışdır.

Hətta bu çertiyojun üstündə o qədər işləyirdilər ki, bu xəttə ad belə qoymuşdular. Azadlıq xətti... ƏZRAYIL poçdu... alın yazısı... və.s.

MAHMUD gəncliyində çoxlu romanlar, şerlər oxuduğu və bir az də fəlsəfəni sevdiyi üçün olmalı idi ki, xətlərin ən məhrəm hisslərindən tutmuş bütün əlamətdar xarakterlərini bu qalın kardon üzərinə çəkdikləri çertiyoja yazmışdı.

VALODİYA maraqla çertiyoja baxır və 35 illik məhkum həyatının sonda azadlıqla bitəcəyinə hələ də inana bilmirdi. Ancaq o, hamının azad olmasını və qaçmasını istəyirdi... bəlkə bu həbsxana həyatını yaşıyan bütün insanlara məxsus bir şeydir.

Heç bir qul bütün insanların qul olmasını istəməz.

VALODİYA astaca dilləndi.- gəlin, bunlara da deyək. Qoy hamı qurtulsun.

Bunu eşidər-eşitməz AKİF donquldandı

-Kəs Səsini. Sən istəyirsən ki, bunların hamısı qaçanda şübhələnsinlər. Sən elə bilmə ki, beş dəqiqəyə bu qədər adam azadlığa çıxa bilər. Bu beş dəqiqə də heç biz qaça biləcəyikmi?

Akif VALODİYAnın bu humanist düşüncəsinin nəticəsini yaxşı görmədiyi üçün onun qolundan tutub möhkəmcə sıxdı. Piçilti ilə dedi- Sənin müqqəddəsliyin əgər bizim bütün planımızı alt-üst etsə, onda səni öz əllərimlə əbədi cənnətə yollayacağam. Eşidisən? Əbədi cənnətə.

-Bəlkə cəhənnəmə düşdü.-Şam işığının durmadan tüklü sıfətində oynadığı MİR piçildadi.

-burdan getdikdən sonra onun üçün ikisi də eynidir.-deyə Akif ona baxdı və VALODİYAnın qolunu buraxdı.

Çerdiyojun üzərinə qoyulmuş şamın zəif işığı özünü həyatın zülmətində tapmış məhkum gözlərində parladı və söndü.

-Qaçırlar, qaçırlar- deyə saldat məhkumlarının arxasında bağırıldı. O hələ əsgərlərlik həyatının 1-ci ayında idi.

Təcrübəsiz saldat silahi necə gəldi tuşlayır və atəş açırdı. AKİF, MİR və VALODİYA durmadan qaçır, yixılır və tez-tez arxalarına dönüb baxırdılar.

Həbsxanada həyəcan siqnalı eşidilir, hay-küy, təşviş bütün çölliyü bürümüşdü.

Indi daha güclü külək əsir, quru ağac daha tez-tez budaqlarını yerə tökürdü. Indi azadlıq daha çox xoş gəlirdi. Hər addım həyəcanında, hər nəfəs alışda azdlıq idi.

Qaça-qaca yenidən həbsxanaya qayıdaram deyə düşünməkdə də azadlıq var idi. Bəlkə də azdlığın zirvəsi.

İndi daha heç kim yoxdu... Nə əsgərlər, nə də çöllük boyu ucalan siqnal səsləri.

Ucsuz-bucaqsız çölliünün tənhaliğında azadlığına qaçan bu adamlar hara gedəcəyini bilmədən hey qaçırdılar.

Çölliünün bitdiyi yerdə ilanların ulaşduğu, tanrı mərhəmətinin hiss olunmadığı sap-sarı səhra başlayırdı. Onlar bu səhranın acımasız dərinliyinin fərqiñə varmadan özlərini onun qoynuna atdırılar.

Külək durmadan qumu məhkumların qurumuş dodaqlarına çırpır və yorğun sıfətlərini azadlıq ətri ilə doldururdu.

Hərdən onlara elə gəlirdi ki, sıfətlərinə vuran külək azadlıq ətri yox, azadlığın gərçək çirkabıdır.

Nəhayət taqətdən düşən VALODİYA özünü qumun üstünə sərdi. Başını yerə qoyanda beyninin hansısa bir nöqtəsindən belə bir fikir keçdi - görən, azadlıq budurmu? Ya bəlkə hələ bizim ona çatmağımıza çox var.

Bir neçə gün ac və susuz üfüqə doğru durmadan qaçan məhkumlar tez-tez hara gedəcəklərini unudurdular.

Onlar uzun illərdir hazırladıqları qaçış planında nədənsə heç vaxt sonrani fikirləşməmişdilər.

Oysa, bütün xətlərin, nöqtələrin adları var idi. Yalnız azadlıqdan sonrakı yox idi. İndi "azadlıqdan sonradır". Bəlkə də azadlıqdır. ... Səhranın qızıl bulutlar arasından boyلانan günəş... xaos kimi birdən gələn qum tufanı... və nəhayət azadlıq...

VALODİYA uzandığı yerdə son nəfəsini verirdi.

O, astadan amma var gücü ilə piçildiyib axırıncı sözlərini deyirdi.

"MİR. Mən LENAya söz vermişəm. O, məni gözləyəcək. Bilirəm. Mənim ölümü... də olsa, ona apar. "

MİR qüssəli baxışlarını VALODİYAnın sönmüş gözlərinə tikmişdi və ağlayırdı.

Göz yaşları qurumuş dodağına düşən kimi onu acgözcəsinə yalamağa başlayırdı. VALODİYAnın ölümü MİR üçün bəhanə olmuşdu. Var gücü ilə ağlayır və göz yaşlarını yalayırdı.

Xəfif bir külək əsdi... Belə küləklər insanın qəlbində əbədi rahatlıq hissi oyadır.

AKİF arxası üstə uzanıb bulutlu səmaya baxırdı. Qara buludların səhranın üzərində belə sıx topalaşması AKİFin ürəyincə oldu. Nəhayət ki, yağış yağacaqdı. Bir neçə saat keçdi və səhranın əbədi dostu günəş özünü göstərməyə başladı.

Hardansa naməlum bir yerdə hələ də həzin bir külək əsməkdə idi.
"Hardasan?"

Bax, sənə deyirəm bu ilanlar ulaşan boş səhranda günahsız azadlığa çıxa bilməsək daha bızdən insanların içində rahiblik etməyimizi gözləmə." AKİF tanrısını arxayın edirdi.

Onun bu dünya barəsində və tanrıya olan münasibətlə əlaqədar öz fikri var idi. Bu "öz fikir" indiyə qədər yerə enmiş İNCİL, AVESTA və QURANI - KƏRİMdə belə yoxdur.

AKİF dünyani və insanları başı boş buraxılmış xaosa bənzəirdi. O tanrının varlığını təsdiqləyir ancaq onun istədiyi an yer kürəsindəki hadisələrə müdaxilə etdiyini qəbul etmirdi.

"Dur. Bir balaca dərin qazsaq onu yerləşdirə bilərik." -deyə Akif yoxlayıcı nəzərlərlə MİRə baxdı. Bu an gözü birdən VALODİYAnın ətli sıfətinə sataşdı. O indiyə kimi VALODİYAnın belə kök və ağı olduğunu bilmirdi...

"Mən ona söz vermişəm. Sən eşitmədin nə dedi?. Onu LENAsına aparacaqıq. O, azadlığı görəcək"-MİR göz yaşlarını daha da gücləndirib var gücü ilə AKİFin üstünə bağırıldı.

"O, onsuz da azadır. Başa düşürsən indi onun ruhu göylərdədir.

Tanrısına hesabat verirdi ki, bu xaosun içində o, öz insanlığını necə qorudu. Anla, bu cismidir. Sən onu Lenasına aparıb çıxranı kimi çürüyüb gedəcək." VALODİYA ondan da bərk çıçıır, ancaq aqlamırırdı.

"Mən aparacağam. Onu sonuna kimi aparıb Lenasına çatdıracağam." O gücү çatdığı qədər psixaloji gərginlik yaradıb göz qapaqlarının araxasında nə qədər su var idisə hamisini son damlasına qədər çıxardıb dodaqlarına tökməyə çalışırdı.

"Bax, əzizim. Onun paltarları bizə kömək edə bilər. Özünü burda basdırıraq.

O, özü də istiyər ki, biz azad olaq. Onun ruhu onda rahat olacaq." Deyə, Akif bütün vasitələrlə Miri öz fikrindən döndərməyə çalışırdı.

"aparacağam"- deyə qışkırdı və Valodiyani çıyninə qoydu... "onun əlləri şişib və ağıdır" Mir fikirləşdi...

"Apar. Sənə heç bir kömək etməyəcəyəm. Axıra kimi özün apar." Akif ona baxır, pis-pis gülürdü.

İntəhasız səhranın dərinliyində bir cəsəd və iki nəfər səfil insan hara isə gedirdilər.

Onlar bu "hara isə"nin adını azadlıq adlandırdılar. Bəli, azadlığa gedirlər... Gedə-gedə arxada buraxdıqları qum təpələrinin dərəsində hansısa insani hislərini unudurlar. Mir 2 gün Valodiyani ən hümanist duygusu ilə daşıdı.

Və nəhayət, üçüncü gün o özü də yorulduğunu hiss etdi. Mir elə yorulmuşdu ki, Valodiyanın cəsədini gərəksiz bir əşya kimi tullayıb ondan bir neçə metr uzaqlaşdı və

qumun üzündə uzandı.

Akif isə asta-asta gəlir, hərdən dodağının altında fit çalır, səmaya baxır və günəş saatı ilə vaxtı hesablayırdı. Mir onun bu qədər rahat və xoşbəxt olmağının mənbəyini bilmirdi.

O, bilmirdi ki, onun Lenaya apardığı əmanətin ayağında heç bir barmaq qalmayıb. Dünən gecə, Akif onları gizlincə kəsib cibinə doldurmuşdu və yol boyu yeyirdi.

Gecə səhərə kimi isə, Valodiyanın bütün bədənidəki qan axıb, çoxdan qumun canına hopmuşdu. Mirin yükü yüngüləşmişdi.

İnsan kütləsinin içində azadlıqlarına olan bu mübarizə bitəcəkdir və onlar məqsədlərinə çatmış olacaqdırlar. İnsanın azadlığı yalnız onun yanında başlayır və onun yanında bitir.

Gecə saat 3. Akif saatları günəşlə dəqiq müəyyən edirdi. Ancaq o, axşamlar vaxtı uydururdu. Uydurulmuş zaman...

Ay öz saralmış nurunu qum təpələrinin üstünə sıra ilə paylayırdı.

Sonsuz səhranın ənginliyində MİR və Akif Valodiyanın ətli yerlərini dişlərinə çekir, aya doğru mahnı oxuyurdular.

Valodiya 3 günlük ərzaq ehtiyatını ödəmişdi. Yemək bitdikdən sonra Mirdə ümumi halsizliq başladı.

Onlar arasında Valodiyanın cəsədi bitdiyi andan gizli bir şübhə başlamışdı. Ikisi də bir-birindən qorxurdular.

Ancaq təbiətə və ucsuz-bucaqsız səhraya qarşı həmişə bir mübarizədə idilər və bir-birinə arxayın idilər. İnsanlar bir-birinə qarşı münasibəti o zaman insanı duyğularla bərkidirlər ki, həmin vaxt onların qarnı doymuş olur.

Məhkumlar da beləcə qarınları doyandan sonra sonsuz səhranın amansız üzünə qarşı durmaq üçün bir olmalarından və dayaq durmaqdan başqa çərə görmürdülər.

Şübhə, qorxu və arxayıncılıq- bunların üçü də bir adama yönələndə insan daha rəzil və amansız olur.

Axşam idi. Hər ikisi uzanmış və qorxu içində vücuqlarını tanrılarına tapşırmışdılar.

Ulduzlu səmanın pak işığı olan ay az qala bu səhraya yemmişdi.

"Bu mübarizədi. Birdəki, o məndən çox gücsüzdür.

Onun azadlığa çıxməq şansı yoxdur. Bu gecə onu öldürəcəyəm. Nə qədər olmasa mən ondan güclüyəm" beləcə Akif düşünür və xisin-xisin gülürdü.

Mir qorxu içində tanrısına yalvarır və ona söz verirdi ki, azadlığa çıxan kimi minlərlə qurban kəsəcək.

"-Sən ..."

"-nə olub? Hə. Mən" deyə zola akif Mirin fikrini öyrənmək istəyirdi.

"-Əgər mən də... onun kimi ölsəm, məni də yeyərsən?" -Mir bu son sözləri əzab çəkə-çəkə dedi.

"-bəs sən?"

"-Heç vaxt"

"-mən də"

Akif daha əvvəlki kimi qorxmurdu. Çünkü, Mirin hümanist qəlbi icazə verməzdi ki, onu yesin.

Ancaq, səhv etdiyini çox gözəl bilirdi. Bilirdi ki, əgər ac qalmamaq üçün Valodiyani yedisə, deməli onu da yeyərdi.

Ona görə də birinci addımı atmalı və həm həyatını qurtarmalı, həm də yol üçün ərzaq tapmalı idi.

Mir isə özünü Akifin sözlərinə elə inadırmışdı ki, daha onun nə zamansa öldürüləcəyini düşünmürdü.

Ancaq o öz aləmində ağıllı bir fənd işlədib Akifi öldürəcək və onun cəsədi ilə azadlığa çıxacaqdı.

Onlar iki gün beləcə bir-birlərinə vəd verə-verə, bir-birlərini öz azadlıq yollarındaki birləşmələrinin labüdüyüünüə inandırıa-inandırıa yaşayırdılar. Ancaq zaman keçdikcə və təbii tələbatlar artdıqca şübhə və ovlanma hissi daha da güclənirdi.

Axi, cisin arzuları ruhunkundan daha amansız və dəf edilməzdır.

O, bu gecə öldürəcəkdi. Daha bu işə son qoymalı idi.

Qurumuş dodaqlarını bir-birinə sürtüsdürə-sürtüştürə düşündü. "Bu gecə sonun gələcək. Sən qaldıqca ariqlayırsan. Deməli belə, yorğunluqdan dəli kimi yatmağa başlayanda, gizlincə piçağını götürərəm. Və BİTDİ."

"QAN... YAMAN DADLI İMİŞ... Mən heç Valodiyanın qanında bu ləzzəti görməmişdim. Heyyy. Mən indi dünyanın ən xoşbəxt adamıymam. Gətir bura qolunu əclaf. Sən elə bilirsən mən bilmirəm.

Istəyirdin ki, məni bu gecə öldürəsən? Hə." Piçağı cəsədin qurumuş barmaqları arasına soxmağa çalışır.

"-Al. Al öldür. Öldür. Məni öldür. Hahaha."

Akif Miri şakkaladı və çantasına yiğdi. 5 gün o, beləcə yaşadı.

Nəhayət, ərzağı bitdikdən 1 gün sonra onda daha şiddətli heyvani hisslər baş qaldırmağa başladı. Indi aradabir qabağına çıxan əqrəbləri, səhrada təzə-təzə görməyə başladığı qayaların arasındaki kərtənkələləri tutub yeyirdi.

Burada, qayalıqların arasından süzülüb gələn saf su balaca gölməçəyə dolurdu.

Gölməçənin ətrafında rəngarən çicəklər, quş səslərinin qarışığı amma ardıcıl melodiyası və yaşıllığın təkrarsız təbiət qoxusu var idi. Akif sıfətində qurumuş qan ləkələri ilə, gözlərinin üstüdəki yorğunluq hissi ilə, içində ölmüş ruhu ilə bu cənnətə ifadəsiz-ifadəsiz baxındı.

O, uzamış, qapqara dırnaqlarını hələ gənc qız təravəti ilə nəşələnən çicəklərin üstünə yavaş- yavaş sürtür, nə edəcəyini bilmirdi.

Ağacların üstündə qalaq-qalaq yiğilib qalmış meyvələr, ətrafdə gəzişən çöl dovşanları, balaca tısbağalar və ağacların ən zəif nöqtələrindən akrobatlıq edən meymunlar onun gözlərini qamaşdırırdı.

O, asta-asta gölməçəyə gəldi və gölməçənin qırğına çıxmış qurbağanı götürüb yeməyə başladı. Sonra isə oxuya-oxuya gölün uzanmış çicəkərini parçalayıp və paklanmağa çalışırdı. Indi səhrada itirdiyi xoşbəxtlik hissinin xousunu duyurdu. Ancaq azadlıq adında bir şey hiss etmirdi.

Görən, bunun səbəbi onun heç vaxt azad olmamasında idimi?

Quşlar oxuduqca elə bil qorxurdular ki, nə zamansa payız gələcək.

Məhz, ona görə də cəh-cəhlərini elə tez-tez çıxarırlılar ki, sanki qəlbindəki bütün mahniları bu yaz oxuyub qurtarmalı idi. Axı, o heç bilmir bəlkə payız heç vaxt bitmədi. Azad olmağa doğru atılan addımlar kimi...

Quşların payız həsrəti...

Ruhunu səhrada itirmiş adamın azadlıq uğurunda mübarizəsi...

Vəhşi təbiətdə sonsuz səhranın ortasındaki balaca vahədə meymunlara qoşulub bağışan bu adam azadmı oldu?

P.S- Mən qış fəslə ağaçımı yapmış tənha yaşıl yarpağam.

Qarlar deyir "-sən azadsan."

Külək deyir "-sən azadsan"

Mən tənhayam, azadmıyam?

*insan insanı yeyir (latın ata sözü)

Ziyad Quluzadə.



Teoya sonuncu məktub.

esse

Salam, Teo!

Artıq Vinsent Van Qoq yazmır?

Səma təlatümlüdür...

O, ağlamaq üçün dolan buludların arasından sızan günəş sarısını sevirdi.

Teo, "qarğıdalı zəmisi"ndə, "günəbaxanlar"ın Tanrıya zillənmiş çöhrələri arasında gəzib qoca, tənha Vinsentin sarı rəngini axtarmalı havadır.

Apostol?! Yox! Mən İsanın özüyəm! Bütün kömür çıxaranların İsasıym!

Borinaj göyləri həmişə təlatümlü olurdu. Öz balaca, miskin daxmalarındakı kasib həyatın məşəqqətlərinə dözən Borinajlılar Vinsenti əsl müqəddəsə çevirirdilər. O, şaxtalardakı ağır iş rejimindən və acliqdan cismi ilə birlikdə ruhunun da yaşamaq həvəsi olmuş adamlara nağıllar uydururdu...

...şirin və ümid dolu nağıllar...

Vinsent özü də, bu miskin kömür çıxaranlarla birlikdə uydurduğu "cənnət və əbədi səadət" nağıllarına inanırdı. Əgər əlində olsa idi, deyərdi ki, İsa yenidən zühur edəcəksə yalnız Borinajının əzabına məlhəm sürtmək üçün gələcək.

Bir gün "ulduzlu gecə"də torağaylar uçuşarkən "kartof yeyənlər"in daxması döyülcək və Məsih evə daxil olub, alçaq tavanlı otağın alatoranlığını nura qərq edəcək. Açı və günah dolu kömürçixaranların sıfəti ilahi rəngə boyanacaq. Vinsent buna inanırdı. Ancaq hər şey əksinə oldu. Köhnə daxma qapısını Məsih yox, Yevangeliya kilsəsinin keşifləri döydü.

Hə.Məryəmin və apostolların, Hz.İsanın çarmixa çəkilərkən üzünə çökən şəfəq sarısının əksi olan kilsə təsvirləri...

...buxur iyİ...

...kilsənin hündür tavanına qalxıb Tanrıının ümmənsizliğinde əriyib heçliyə çevrilən oratalar və kantatalar...

Kömürçixaranların qapısını həmin kilsələrdən gələn keşiflər; de Yong və Van Den Brinq döydülər. Onlar Van Qoqun tavanı ilahi yaqmurları evin ortasına tökən, yarı ucuq daxmasına girəndə, o, xəstəhal uzanmışdı. Vinsent şaxtaladakı uçqun zamanı olmuş 52 nəfərin ruhuna dua oxuyurdu. Və bütün borinajlılar onlara yaşamaq üçün ümidverənin daxmasına yiğişmişdilər.

"Cənab Van Qoq! Siz kilsəyə nə qədər ziyan vurdugunu bilirsınız?" - deyə, Van Den Brinq gombul qarnını tumarlaya-tumarlaya mızıldandı.

"Sizi kilsədən qovmalıdırılar. Dəli olmusunuz. Qovun, bu həşəratları?" De Yong qışqırırdı. Səma yenə əvvəlki kimi təlatümlüdür. Ümidverənin daxmasından qovulan çarəsiz borinajlılar öz miskin evlərinin yolunu tutdular. Kilsə onu keşif vəzifəsindən azad etdi. ...tənha, yalnız, pulsuz, yeməksiz Van Qoq...

Teo, sənə həmişə minətdaram. Ona görə ki, Borinaj şaxtalarının qabağında ac borinajlığını çəkərək bomj həyatı keçirən Tanrı evindən qovulmuşu xilas etdin.

...və sənin qəlbinin böyüklüyü...

...və sən Teo! Vinsentin Borinajda, madam Denin verdiyi otaqda, Küncdəki yatağından necə sıçrayıb "Bu qədər mənasız keçən illərdən sonra nəhayət mən özümü tapmışam! Mən rəssam olmaya bilmərəm!" deyə-deyə ümidi lə sənə öz "cızma-qaralar"ını göstərdiyini ki, unutmamışan.

Ettenin təlatümlü səmasında Tanrıının göz yaşlarında "Yox! Heç vaxt, Heç vaxt" deyən keyin səsi eşidilirmi?

Vinsent sevirdi; Ursulani, Keyi, Xristinani, Raşeli...

O bilərəkdənmi, İsanın yolunu gedirdi? Vinsent Van Qoqa əxlaqsız qadınlarla daha rahat idi. O, beləcə, insanlığın əsrlərlə yaratdığı əxlaq qaydalarına etiraz edirdi...

Etten uğursuzluqlar şəhəri!!!

Ailədə də, onu yaramaz, əyyaş və avara adlandırdılar. Ata Teodor Van Qoq oğluna az qala nifrət edirdi. Sanki Yevangeliya komitəsi kimi Van Qoqlar da, Vinsenti Tanrıya

xəyanət etməkdə günahlandırdılar.

Məgər Tanrı onu unutmamışdım?!

Dünyanın qara-gürüh yerinə atılıb qalmış, bədbəxtliklərin və uğursuzluqların qara buludunu başı üzərində gəzdirən Van Qoq Tanrıdan uzaqlaşmağa başlamışdı.

Doğurdanmı, tablolarındakı yarımcıq yollar onun "həqiqətə" inamını ifadə edirdi?!. Vinsentin Tanrısi vardımı?!

Dul qalmış, gözəl əmiqizi Key Vinsentin məhəbbətini rədd etdi. "Yox! Heç vaxt, heç vaxt"...

"Əziz Teo!

Amsterdama getməyə mənə çox təcili pul lazımdır. Heç olmasa bilet pulu.

Sənə bir neçə şəkil göndərirəm. Yaz görüm, onları niyə almırlar. Və nə etmək lazımdır ki, onları satmaq mümkün olsun. Mən pul qazanmalı, onun dalınca getməli və bu "yox, heç vaxt, heç vaxt"ın nə demək olduğunu öyrənməliyəm"

Əzabkeş Vinsent! Görəsən, həyatının hanısına bir anında anladımı ki, dul əmiqizi onu niyə istəmirmiş?! Keyə elan olunmuş eşq onu yalnız qohumlarından yox, ailəsindən də uzaqlaşdırdı. Hamı onu məzəmmət edirdi.

Cənab Teo Van Qoq! Dostuma bu dar gündündə də, kömək etdiyin üçün əllərindən öpürəm!

Soyun Xristina! Döşlərinin ucları görsənmir. Sən bütün gizlin yerlərini aç, mənim təmiz, namuslu arvadım!

Teo, görürsənmi Vinsent burada Hz.İsaya nə qədər oxşayır? Onun da əxlaqsız bir Mariyasi var. Vinsentin Xristinası kimi...

Haaqa körpülərinin altında 5 franka bütün bədənini sevgisi ilə verən Xristina...

Haaqalıların uşaqlarının atasının kim olduğunu bilmədən 9 ay qarnında daşıyan Xristina...

...bir sürü bic körpənin qanuni anası...

...və qocanın bir çox rəsmində çılpaq model...

Xristina Haaqanın kasib məhəllələrinin miskin daxmalarının birində Vinsent van Qoq üçün soyunmağı sevirdi.

Əziz Haaqa fahişəsi dostumun "əxlaqsız" rəsmləri üçün soyunduğuna görə ayaqlarına qapanardım.

Xristina! Vinsentlə sevişmək, bu qoca rəssamla ehtirasdan və şəhvətdən özünü itirmək xoşbəxtlikdirmi?

Artıq onlar evli idilər. Xristina yalnız Vinsentə məxsus idi. Halalca arvadının çılpaq bədənini müxtəlif pozlarda çəkəndən sonra Vinsent Haaqaya tamaşa etməyə çıxırdı.

Payız yağışları sarı yarpaqları döyəcləyəndə Qeyestdəki körpüdən kimsə kəsilmiş söyüd ağaclarına baxırdı. Bu həmin o kimsə idi ki, sonralar onun faciəli həyatı haqqında hamı ürək dolusu danışacaqdı.

Düşünürəm ki, Vinsent Xristinanı bir gecəliyinə mənə bağışlayardı?!. Hörmətli Van Qoq, Xristinanın bədəninin istisini bütün vücuduma yayarkən keçirdiyim Eden həzzini təsvir edə bilərsənmi?! Sənə Xristinanın əvəzinə 5 franklıq günəş sarısını gətirəcəyəm...

Teo, Vinsent sənin pullarını havaya sovrurdu?! Yaziq qoca, intihar gününə kimi elə bildi ki, "cızma-qaralar"ı sənə nə vaxtsa yaxşı pul gətirəcək.

Arl fahişəxanalarını Qoqenlə gəzmək, Raşelin ən sevimli müştərisi olmaq...

Əxlaqsız Raşel Vinsentə FU-RU deməyi xoşlayırdı. O öz Fu-Rusunun qulağını öpür, onu istəyirdi.

"Fu-Ru əgər 10 frankın yoxdursa, onda bəlkə qulağını kəsib mənə verəsən? Mən onu rəfin üzərinə qoyub hər axşam oynadaram"- deyirdi, Raşel.

Over səmasıdamı təlatümlüdür, Vinsent! Yenədə mi, o çöllərdə kimsə bütün yaranışa, Tanrıya və özünə qarşı üsyan səsini qaldırıb, nifrət rəmzi olan sarının çalarını axtarır!?. ...dostum, aqlama...

...bilirəm...

Məgər günah səndədirmi ki, insanlar sənin rəsmənlərini zamanında anlamadılar. Olsun!
Qoy, hər şey onlar deyən kimi olsun.
Cənab, Vinsent Van Qoq! Gəl, günəş sarısına doğru gedək. Öpək Tanrıının səsini.
Piçıldıyaq təbiətin qulağına...
Gəl, birlikdə Teomuzun məzarına zanbaqlar çəkək... Axi, o zanbaqları sevirdi. Ölüm
rəmzi olan zanbaqları.

Sərçə qanadları

Ziyad QULUZADƏ



**"KRIPTOMUN GİZLİNLƏRİ" SİLSİLƏSİNDƏN ESSEVARİ
DEKONSTRUKSİYA**

Kilsə musiqisinin qotik üslublu binalarının naxışları üzərindəki əks-sədası...
Balaca Bakı kəndinin tək minarəli məscidindən ucalan azan səsi...
İçərişəhərin dar küçələri ilə qara çadrasına bürünüb harasa tələsən qadının ürkək baxışı...
Hündürmərtəbəli binaların eyvanından arvadına lənət yağıdırən "Koroğlu"ların,
"Babək"lərin bariton avazı...
Otağının bir küncünə sığınib taleyinə və onu yazana üsyan edən, qəlbinin
qapılarını şeytanın üzünə taybatay açan təzə gəlin...
...bakırəliyi pozulmamış ağ palтарlı...
...II İohan...
...Fatma...
Fincan qırıqlarına yapışmış qan ləkəsi...
...ölüm...
Xaos və Allah

III

"Makinanın səsi nə vaxtsa kəsiləcəkmi?" deyə bağırdı sanki Afaq Məsudun yazılı
ana obrazı.
O özünü yazılıqla analığın ortasına atıb. Əzab çəkir. Vicdan əzabı. Beyninin
özünə də, məlum olmayan bir qatında yazılı anadan, ana yazılıdan qorxur.
...utanır...
...kiçilir...
Allah kimi yoxluğa çevrilir.

III

...parçalanmışdı...
Qolları, barmaqları, başı, cinsiyət orqanları, ayaqları...
Otağa baxdı. Makinanın dilləri öz-özünə ağ varağın üzərinə qarışqa qatarı kimi
qara-qara hərflər düzürdü.
Yanağındakı bir damla göz yaşını əlinin dalı ilə sifətinə yaydı. İçini çəkdi.
Anasının heç bir günahı yox imiş. Bütün işlərin səbəbkəri adamı xəstəhal edən,
özünə maqnit kimi çəkib yapışdırıran makina imiş.
...və makinadan sətir-sətir düzülən hərf qatarının arasından evin ortasına
şifrələnmiş Afaq Məsud səpələnir...
Sərçə qanadlı, başında müqəddəs Məryəmdəki kimi ağ halə və ilahi təbəssüm.
Mona Lisanın təbəssümü.
...və balaca qızçıqaz fincan qırıqlarını yiğarkən qanatlığı barmaqlarını onun başı
üzərindəki ağ haləyə axıdib rəngini dəyişirdi...
Onun müqəddəsliyini ləkələyib şeytana ibadət edir.

Sərçənin başı üzüldü. Məhəccərin qabağında "cükküldəşən" sərçələr uçub
getdilər. Afaq Məsud yazı masasının yanına uzatdığı başsız sərçənin qanadlarını
qoparır, özünə yapışdırır və səmaya uçmağa cəhd edirdi.
...qapının açar yerində bir qız gözü görsəndi...
... açar yerinə bir damla göz yaşı düşdü...
...xəfif hicqırtı eşidildi...

Otaqdakı ilham pəriləri ucuşub yazıçının hissələrini şifrələyirdilər. Afaq xanım belinə taxdıgı qanadlardan bezərmi, mələyə oxşamaq cəhdindən darıxarmı? Sərçəni qanadları ilə birlikdə zibil qabına atdı.

III

Qız anasını qısqanırdı?

Atasına?

Həmişə, içdən-içə şüuraltı fikirləşirdi ki, anası çörək qırıntıları atdığı boz sərçələrdən birinə çevrilsin. O da əlini atıb bu sərçələrin arasından anasını tutsun. Balaca barmaqları ilə onun boynunu üzüb pəncərədən həyətə atsin. Ancaq anasını tuta bilmədi.

Bir səhər yatağından qalxanda sərcəyə çevrilmiş anası yazı makinasını da götürüb, pəncərədən uçub getmişdi...

III

"II İohan mənim üçün gəlib. Hə. Romada yeniyetmələrlə oynışmaqdan bezib. Daha o da müqəddəs olmaq istəyir. İsaya sadıqliyini dünyaya nümayiş etdirmək istəyir. Eden Bağını arzulayır. Bilir ki, bu işi ancaq mən düzəldə bilərəm" deyə Yazıcılar İttifaqının yeni təmirli dəhlizlərində, Tərcümə Mərkəzinin köhnə binasında qarşısına çıxan söz adamlarına qorxa-qorxa yaxınlaşındı.
Mən də II İohani görmək istədim. Müqəddəs olmaq istəyəni gördüm...
Sonra "Can üstə" tamaşasına baxdım. Düz səhnənin ortasında "Qoca"nın yerində II İohani gördüm. Hamını xaç suyuna salındı.

III

Afaq Məsud zamanın üzünə söyür. İnsan yaddaşının heç kimə məlum olmayan qırışlarında dolaşır.

...və içəriyə qayıdış.

Melanxoliya.

Nəyi isə axtarmaq.

Nəyi? Niyə? Kimi? – bilinmir.

Onun yeganə məqsədi axtarmaqdır.

Allahı axtarır?

O, Don Kixotdur?

Yox. O, Servantesdir – Migel de Servantes.

Niyə?

Çünki Don Kixot nə axtardığını bilmir. Servantes isə Don Kixotun nə axardığını biliirdi.

Nə bilirdi? Don Kixot həqiqəti axtarırdı?

Yox. Don Kixot da, Afaq Məsud da Allahın Allahını axtarırlar.

Bəs sən?

Mən? Sakit dayan, yazı bitdi.

Ziyad Quluzadə.



Kamal Abdullanin paradiqması

(“Kriptomun gizlinləri” silsiləsindən)

Üç-dörd qapını ört!

Three-four close the door!

"Sırr açıram. Gizlinləri. Görünməyənləri, göstərilməyənləri göstərirəm. Allahın hamınızdan gizlətdiyi həqiqətləri onun ürəyindən oğurlamışam... Artıq bütün həqiqətləri biləcəksiniz. Qorxuram. Hamidan qorxuram. Allahdan başqa" deyə bağıra-bağıra əlində Dədə Qorqudun sazinən simlərini dinqıldada-dinqıldada Kamal Abdulla göründü. Məhəmməd Füzulinin heykəlinin yerində dayanıb üzü Qoşa qala qapılara doğru gülümseyirdi. Gözlərini gördüm. Kədərli idi. Qəribə, izahagəlməz qorxu var idi. "Müqəddəs Zevs. Ey, dünyani nura boyayan Promotey gəl, Bakıya. Tut, mənim əllərimdən. Gedək birlikdə Laçına, Şuşaya" dediyini eşitdim. Və bir damla göz yaşı düşdü əlindəki sazin simlərinə. Ümidsizcəsinə bir şer piçildadi.

Mənə deyən gərək nə olub axı,
Nə çabalayırsan, söylə, nə xəbər.
Sən çətin tapasan axtardığını.
Sən axtardığını itirməyiblər.

Susdum. Heykəlin yanındakı oturacaqlardan birində sevgilim D.-ilə oturmuşduq. Əlimi tutmuşdu. Qorxdu. Başını çıynımə qoyub, ağladı. "Allahın yalanı üzə çıxdı, Ziyad" dedi.

Mənim mübhəm oxularım! Sizə Kamal Abdullanın kriptosunu açım? Yoxsa, öz kriptomun Kamal Sirrindəki həqiqətlərini deyim? Və ya Kamal Abdullanı da, məni də narahat edən bəşəriyyətin açılmamış sırrlərindən danışım?

Bilmirəm.

Hardadır bu cahanın SİRRI?

-Dədə Qorqudda?!.

Allahın Sirrini oğurlamaq. Onu bütün gizlinlərindən, gizəmindən soyundurub internetdə, facebookda biabır etməklə xoşbəxtliyi tapa biləcəyikmi?

Kimdir axı, bu Dədə Qorqud?

Kim uydurdu bu nağılı?

Bəlkə heç nə yoxdur? Bəlkə heç kim yoxdur?

... nə Dədəm Qorqud...

...nə Kamal...

...nə də mən...

...SİRİRDİR...

Bütün həqiqətlər nə zamansa açılmış SİRİLərdir.

Göydən Tanrıının kədəri yağır. Damcı-Damcı düşür ürəyimizə.

...ümidsizlik dolu kədər...

Sirrin açılmağı çarəsizliyin əlacıdır mı? Həqiqətin meydana çıxması, farş olunmaq və bu kimsəsiz, tənha, boz dünyanın ortasına atılmaq...

Kamalın (kriptosu mənə məlum olan adamlarla aramda qəribə bir səmimiyyət yaranır və ruhsal əlaqələr məni sosial qanunlarla hesablaşmağa qoymur. Ona görə də Kamal Abdulla yox, Kamal yazırıam.) dərdi nədir? Bütün dəyərlər sistemindən, sirrdən, yalandan, ikiüzlülükdən, yalandan, reallıqdan və Tanrıdan yuxarıda dayanmaq. Onun dərdi ağrısını çəkə bilmədiyi dərdlərini SİRRƏ çevirib onlardan qurtulmaqdır. Kodlarla həqiqəti deməkdir. Kodlarla etiraz etməkdir. Kodlarla dissident olmaq istəyidir.

"Yarımçıq əlyazma" ni kim uydurdu? Bu millətin zorla qəbul edib, kutsallaşdırıldığı Dədəm Qorqudun sazını əlindən alıb, saqqalını avropa sayağı qırxb, boynundan da xaç asmaqla postmodern dekanstruksiya edib adiləşdirmək niyə? Və özünütəhqir, özünütənqid, özünəqarğış, özünüsöyüş və s.-lərlə bəşəriyyətin insan sürüşünə qarışmış 9000000-luq azərbaycanlıının ulu babasını öldürmək əzab verici deyilmə?

Mən Dədəm Qorqudu Zevsdən daha çox sevirəm. Bəs siz?

Ədədbiyat hər bir xalqın içidir. Ruhunun dilidir. Ruhunun psixoloji xəstəlikləridir. Bu xalqın taleyinə isə yas, kədər, şizofreniya, ruhi pozğunluq, özünütəhqir və mazaxizm yazılib. Biz həm də bir az sadistik. Xoşlayırıq bizə əzab versinlər. Bizi qırmanclasınlar. O qədər xoşlayırıq ki, bunu görməyəndə özümüz öz buynuzumuzu aparıb kiminsə qoşa lüləsinin ağızına dayayıraq.

Hardansa bir psixoterapist tapmalı. Təcili yardımə zəng vurmaq lazımdır... Hamını köməyə çağırmaq lazımdır. Allahdan başqa...

Hani məni sevənlər?

Heç kim yoxdur?!

Bütün yaradıcı adamlar yaratdıqlarında altşurun gizlinlərini, qorxularını açıb göstərirlər. Mən "İstindaq" hekayəsində bir dərviş gördüm. Mənəviyyatla yoğrulmuş ruhuna bulaşan maddiyyatı təmizləmək fikrində olan bir dərviş. O, qorxurdu. İlahi məqama yüksəlməklə verəcəyi qurbanlardan, keçməli olduğu yoluñ əzablarından qorxurdu. Hökmədarla Allahın arasında seçim etməliydi. Hansını seçməliydi? Bilmirdi.

Bizi sevənlər arxa qapıdan qaçırlar. Hamı bir-bir öz sevgilərini də üstümüzə atıb harasa, uzaqlara getdilər. Unudulduq...

"-sağa getsən, huri-mələklərlə qarşılaşacaqsan!"

"-sola getsən, səni qızıldan saraylar gözləyir!"

"-irəli getsən, böyük bir məmləkətin padşahı olacaqsan! "

"-amma geriyə baxma! Nə edirsən et, geriyə baxmaq! Baxma geriyə- daşa dönərsən!"

SAĞDA- Huri-mələklər gördüm. Başlarında ağ halə. Zorlanmışdılar. Hansısa şərəfsiz başlarındakı buta şəkilli kəlayağını cırmışdı. Sağ utandırıcı idi. Xocalı vardi. Qan vardi. Göz yaşı sel kimi axırdı.

SOLDAN- qorxdum. Getmədim. Uzaqdan baxdım. Qapı səsləri gəlirdi. Asta-asta, qorxa-qorxa açılan qapı səsləri. Küçənin tininə gözünü zilləyib səkidə oturan qadın gördüm. Balaca oğlunun başını dizləri üstünə qoyub siğallayırdı. Hələ də geri döñəcəyinə inandıqları dissident ruhlu şair atalarını gözləyirdilər.

İRƏLİYƏ- yol açıqdır. Orada səni gördüm. Özümü gördüm. Kamal Abullanı gördüm. Yeni roman yazırıam. "Dünyanın ən bəxtiyar insanları yaşayn SİRRlər ölkəsi"

GERİYƏ- baxmırıam. Boynum dönərmə geriyə? Utanıram. Geriyə baxmayıñ...